

Azərbaycan Respublikası  
Mərkəzi Bankının İdarə Heyətinin  
“07” mart 2024-cü il tarixli  
qərarı ilə təsdiq edilmişdir  
Protokol № 11

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ  
KAPİTAL BAZARI FƏALİYYƏTİNƏ DAİR SİYASƏT VƏ TƏNZİMLƏNMƏ  
DEPARTAMENTİ HAQQINDA**

**Ə S A S N A M Ə**

## **1. ÜMUMİ MÜDDƏALAR**

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti (bundan sonra - Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, İdarə Heyətinin və daxili komitələrin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə fəaliyyətini əlaqələndirir.

## **2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ**

Departamentin fəaliyyətinin əsas məqsədi qiymətli kağızlar bazarı və törəmə maliyyə alətləri sahəsində tənzimləmənin effektiv həyata keçirilməsi, kapital bazarının sabitliyinin və dayanıqlığının təmin edilməsi və inkişafının dəstəklənməsindən ibarətdir.

## **3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI**

Departamentin əsas funksiyaları aşağıdakılardır:

3.1. kapital bazarı iştirakçılarının sabitliyinin və dayanıqlığının təmin edilməsinə yönəldilmiş Mərkəzi Bankın tənzimləmə və nəzarət siyasəti üzrə təkliflərin hazırlanması;

3.2. siyasət və tənzimləmə üzrə normativ tələblərin, eləcə də yeni tənzimləmə proseslərinin tətbiqi ilə əlaqədar Mərkəzi Bankın nəzarət və digər aidiyyəti struktur bölmələrinin əməkdaşlarına, habelə Mərkəzi Bankın nəzarət subyektlərinə metodoloji dəstəyin göstərilməsi;

3.3. kapital bazarını tənzimləyən normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətinin həyata keçirilməsi;

3.4. kapital bazarının inkişaf strategiyasının formalaşdırılması və icrasının təmin edilməsi;

3.5. kapital bazarının inkişafının dəstəklənməsi məqsədilə tədbirlərin görülməsi və

təbliği işində iştirak edilməsi;

3.6. qiymətli kağızlar bazarında və törəmə maliyyə alətləri bazarında ticarətin tənzimlənməsi ilə bağlı qanunvericilikdən irəli gələn tədbirlərin görülməsi;

3.7. mərkəzi depozitarın fəaliyyətinin Mərkəzi Bankla əlaqələndirilməsi işinin təşkili;

3.8. Departamentin büdcə layihəsinin hazırlanması və icrasının təmin edilməsi;

3.9. Departamentə aidiyyəti üzrə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması;

3.10. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

#### **4. DEPARTAMENTİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏ OLUNMASI**

4.1. Departamentin təşkilati strukturu aşağıdakı şöbələrdən ibarətdir:

4.1.1. Prudensial siyasət şöbəsi;

4.1.2. Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi.

4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departament direktoru işdə olmadıqda onun səlahiyyətlərini direktor müavini (olduqda) həyata keçirir, bu şərtlə ki, rəhbərlik tərəfindən direktor vəzifəsinin icrası şöbə rəislərindən birinə və ya digər şəxsə həvalə edilməsin.

4.3. Departamentin nomenklatur vəzifəli şəxsləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən və ya İdarə Heyətinin müəyyən etdiyi qaydada vəzifəyə təyin və vəzifədən azad olunurlar.

#### **5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ**

##### **5.1. Prudensial siyasət şöbəsi:**

5.1.1. kapital bazarında tənzimləmə və nəzarət üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflər hazırlayır;

5.1.2. kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılması üzrə təkliflər verir;

5.1.3. kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələləri öyrənir, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflər hazırlayır;

5.1.4. kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verir;

5.1.5. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və

onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanması üzrə aidiyyəti struktur bölməyə təkliflər verir;

5.1.6. kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;

5.1.7. kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak edir;

5.1.8. qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində hesabatların hazırlanmasını təmin edir;

5.1.9. Departament rəhbərliyinin tapşırığı ilə Mərkəzi Bankın rəhbərliyi və struktur bölmələri üçün arayışlar və materiallar hazırlayır;

5.1.10. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

## **5.2. Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi:**

5.2.1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətini həyata keçirir;

5.2.2. kapital bazarını, o cümlədən kapital bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak edir;

5.2.3. mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər verir, fond birjasının və klirinq təşkilatının daxili qaydalarına rəy bildirir;

5.2.4. prudensial normativlərin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə lisenziyalaşdırılan şəxslərə, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrinə metodoloji dəstək göstərir;

5.2.5. lisenziyalaşdırılan şəxslərdən, habelə xarici və yerli qurumlardan daxil olan sorğuların aidiyyəti üzrə cavablandırılmasını təmin edir;

5.2.6. kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan dəyişikliklərə dair kapital bazarı sektorunun mövqeyini qiymətləndirir, lisenziyalaşdırılan şəxslər ilə daim dialoqun olmasını təmin edir;

5.2.7. səlahiyyətinə aid məsələlər üzrə arayışlar və materiallar hazırlayır;

5.2.8. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

## **6. YEKUN MÜDDƏA**

Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.

**Mərkəzi Bankın sədri**

**Taleh Kazımov**